



**AZƏRBAYCAN RESPUBLİKASININ
İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU**

**31 dekabr 2025-ci il tarixində bitən il üzrə
Maliyyə Hesabatları və
Müstəqil Auditorun Hesabatı**

RSM Azerbaijan

Demirchi Tower 5th floor,
37 Khojaly ave, AZ1025,
Baku, Azerbaijan

T +994(12) 480 4571

F +994(12) 480 4563

www.rsm.az

MÜSTƏQİL AUDİTORUN HESABATI

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Rəhbərliyi və Himayəçilik Şurasına:

Rəy

Biz Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra “Fond”) 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə bitən il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, habelə əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan MHBS Mühasibat Uçotu Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə Fondun maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Biz audit Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblər üçün müəyyən etdiyi “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq biz Fonddan asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri, bizim peşəkar mülahizəmizə əsasən, cari dövrün maliyyə hesabatlarının auditini üçün ən mühüm əhəmiyyətə malik məsələlərdir. Bu məsələlər ümumilikdə maliyyə hesabatlarının auditini çərçivəsində və bu hesabatlarla bağlı rəyimizin formalaşdırılması zamanı nəzərə alınmışdır və biz bu məsələlər barədə ayrıca rəy vermirik.

Banklarda yerləşdirilmiş depozitlər, ipoteka kreditləri və maliyyə icarəsi üzrə alınacaq vəsaitlər ilə bağlı GKZ ehtiyatları və satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu üzrə xalis realizə edilə bilən dəyər qiymətləndirməsi

Maliyyə hesabatlarında 3, 6, 13, 15, 17 və 18 saylı Qeydlərə baxın.

Əsas audit məsələsi

Qalıqların əhəmiyyətli olması (31 dekabr 2025-ci il tarixinə cəmi aktivlərin 96%-ni təşkil etmişdir) və dəyərsizləşmənin vaxtının və məbləğinin hesablanması mürəkkəbliyi ilə əlaqədar olaraq, ipoteka kreditləri və banklarda yerləşdirilmiş depozitlərin dəyərsizləşməsi, maliyyə icarəsi üzrə alınacaq vəsaitlər və satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu əsas audit məsələsi hesab edilir. Risk, dəyərsizləşmə məbləğinin yanlış qiymətləndirilməsi təhlükəsi ilə bağlıdır. Dəyərsizləşmə nəticəsində yarana biləcək itkilər üzrə ehtiyatlar, dəyərsizləşmənin obyektiv sübutunun mövcudluğunun müəyyən edilməsi və borcalanların maliyyə vəziyyəti və gələcək pul axınları barədə Fondun ehtimalları əsasında yaradılmalıdır.

Bu məsələ ilə bağlı apardığımız audit prosedurları

Biz öz audit prosedurlarımız çərçivəsində prosesləri və maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılması üçün Fondun nəzarət sistemlərini dəyərləndirmişik. Biz həmçinin, Fond tərəfindən maliyyələşdirilmiş ipoteka kreditləri və digər maliyyə aktivləri üzrə əvvəlki dövrlərdə pul vəsaitlərinin dinamikası və digər amilləri nəzərə alaraq Fondun aktivlər üzrə yaradılmış ehtiyatlarını qiymətləndirmişik. Eyni zamanda, banklarda yerləşdirilmiş depozitlər üzrə yaradılmış ehtiyatları qiymətləndirmək məqsədi ilə mövcud ictimai məlumatlara əsaslanaraq bankların maliyyə vəziyyətini fərdi şəkildə nəzərdən keçirmişik. Əlavə olaraq, maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılması üçün Fondun metodologiyasının adekvatlığını təhlil etmişik.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və Himayəçilik Şurasının Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Fondu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Fondun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Rəhbərlik Fondun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında ümumilikdə saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair əsaslandırılmış əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Əsaslandırılmış əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, Beynəlxalq Audit Standartlarına (BAS-a) uyğun olaraq aparılmış auditin belə təhrifləri hər zaman aşkar edilməsinə zəmanət vermir.

Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud toplu olaraq, istifadəçilərin bu cür maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq əlbir hərəkətlər, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Fondun daxili nəzarətinin səmərəliliyinə dair rəy bildirməmək şərti ilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və Rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin Rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Fondun fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğuna dair qənaətə gəldiyimiz halda, audit hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Fondun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.


Biz həmçinin idarəetməyə məsul şəxslərə müstəqilliklə bağlı müvafiq etik tələblərə əməl etməyimizlə bağlı bəyanat verir və həmin şəxsləri əsaslı şəkildə müstəqilliyimizə təsir etməsi güman edilə bilən bütün qarşılıqlı əlaqələr və digər məsələlər, habelə zəruri hallarda müvafiq ehtiyat tədbirləri barədə məlumatlandırırıq.

Biz idarəetməyə məsul şəxsləri məlumatlandırdığımız məsələlər arasından, cari dövrün maliyyə hesabatlarının auditini üçün ən mühüm əhəmiyyətə malik olmuş və bu səbəbdən, əsas audit məsələlərinə daxil edilən məsələləri müəyyən edirik. Məsələ barədə ictimaiyyətə açıqlamanın qanunvericilik və ya normativ aktlarla qadağan edilməsi halları və ya nadir hallarda bu məsələnin hesabatımızda açıqlanmasının mənfi nəticələrinin belə açıqlamanın ictimai əhəmiyyətli faydalarından artıq olması əsaslı şəkildə ehtimal edildiyi üçün, bu məsələnin hesabatımızda açıqlanmamalı olması qənaətinə gəldiyimiz hallar istisna olmaqla, biz belə məsələləri auditor hesabatımızda təqdim edirik.

15 aprel 2026-cı il

Bakı, Azərbaycan Respublikası

RSM Azerbaijan



AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində bitən il üzrə	31 dekabr 2024-cü il tarixində bitən il üzrə
Faiz gəlirləri	5	115,028,336	94,182,818
Faiz xərcləri	5	(73,065,620)	(57,347,934)
Xalis faiz gəlirləri		41,962,716	36,834,884
Ehtimal olunan kredit zərəri	6	(1,378,723)	(1,172,070)
Haqq və komissiya gəlirləri	7	1,253,839	1,087,234
Haqq və komissiya xərcləri	8	(2,724,739)	(2,049,169)
Digər gəlirlər	9	1,757,575	1,598,913
Əməliyyat gəlirləri		40,870,668	36,299,792
İnsan resursları üzrə xərclər	10	(8,572,540)	(8,227,992)
İnzibati və digər xərclər	11	(5,452,410)	(4,827,040)
Xalis mənfəət		26,845,718	23,244,760
İl üzrə mənfəət və cəmi məcmu gəlir		26,845,718	23,244,760

Rəhbərlik tərəfindən:


Fəxrə Kazımov
İdarə Heyətinin sədri




Fəriz Axundov
Maliyyə departamentinin direktoru

15 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

15 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)


		31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Qeydlər			
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	12	41,562,199	7,218,490
Banklarda yerləşdirilmiş depozitlər	13	–	1,292,000
Amortizasiya olunmuş dəyərdə borc alətləri	14	79,351,004	92,893,685
İpoteka kreditləri	15	2,546,010,315	2,276,827,323
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	16	32,730,708	15,656,152
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	17	988,354,594	630,711,965
Satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu	18	311,213,548	328,259,010
Digər aktivlər	19	1,569,953	940,163
CƏMI AKTİVLƏR		4,000,792,321	3,353,798,788
ÖHDƏLİKLƏR			
Buraxılmış qiymətli kağızlar	20	2,585,411,063	2,067,443,841
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	21	19,943,372	17,731,876
Təxirə salınmış gəlirlər	16	9,322,742	9,764,390
Gələcək dövrün gəlirləri	22	42,238,852	27,226,190
Digər öhdəliklər	23	4,237,363	3,839,280
CƏMI ÖHDƏLİKLƏR		2,661,153,392	2,126,005,577
KAPİTAL			
Nizamnamə kapitalı	24	1,153,400,000	1,068,400,000
Kapital ehtiyatları	25	159,393,211	136,148,451
Bölüşdürülməmiş mənfəət		26,845,718	23,244,760
CƏMI KAPİTAL		1,339,638,929	1,227,793,211
CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL		4,000,792,321	3,353,798,788

Rəhbərlik tərəfindən:



Fəxri Kazımov
İdarə Heyətinin sədri





Fəriz Axundov
Maliyyə departamentinin direktoru

15 aprel 2026-cı il

Bakı, Azərbaycan Respublikası

15 aprel 2026-cı il

Bakı, Azərbaycan Respublikası

AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Nizamnamə kapitalı	Dövlət ayırmaları	Kapital ehtiyatları	Bölüşdürülmə- miş mənfəət	Cəmi
01 yanvar 2024-cü il tarixinə qalıq	980,700,000	—	112,915,728	23,232,723	1,116,848,451
Dövlət büdcəsindən ayırmalar (24 sayılı Qeyd)	—	87,700,000	—	—	87,700,000
İl üzrə mənfəət və cəmi məcmu gəlir	—	—	—	23,244,760	23,244,760
Kapital ehtiyatlarına transfer	—	—	23,232,723	(23,232,723)	—
Nizamnamə kapitalının artırılması	87,700,000	(87,700,000)	—	—	—
31 dekabr 2024-cü il tarixinə qalıq	1,068,400,000	—	136,148,451	23,244,760	1,227,793,211
Dövlət büdcəsindən ayırmalar (24 sayılı Qeyd)	—	85,000,000	—	—	85,000,000
İl üzrə mənfəət və cəmi məcmu gəlir	—	—	—	26,845,718	26,845,718
Kapital ehtiyatlarına transfer	—	—	23,244,760	(23,244,760)	—
Nizamnamə kapitalının artırılması	85,000,000	(85,000,000)	—	—	—
31 dekabr 2025-ci il tarixinə qalıq	1,153,400,000	—	159,393,211	26,845,718	1,339,638,929

Rəhbərlik tərəfindən:



Fəxri Kazımov
İdarə Heyətinin sədri





Fəriz Axundov
Maliyyə departamentinin direktoru

15 aprel 2026-cı il

Bakı, Azərbaycan Respublikası

15 aprel 2026-cı il

Bakı, Azərbaycan Respublikası

AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2025-ci il tarixindən bitən il üzrə	31 dekabr 2024-cü il tarixindən bitən il üzrə
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Alınmış faizlər		127,201,490	100,262,997
Ödənilmiş faizlər		(67,779,780)	(53,827,559)
Alınmış haqq və komissiyalar		1,966,585	1,470,998
Ödənilmiş haqq və komissiyalar		(2,707,237)	(2,026,191)
Digər gəlirlər		1,315,721	1,170,926
İnsan resursları üzrə xərclər		(8,713,995)	(8,152,289)
İnzibati və digər xərclər		(3,684,373)	(3,066,350)
Əməliyyat aktivlərində (artım)/azalma			
Banklarda yerləşdirilmiş depozitlər	13	300,000	2,900,000
İpoteka kreditləri	15	(268,960,789)	(271,082,926)
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	17	(357,654,894)	(175,028,175)
Satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu	18	17,045,462	(92,373,343)
Digər aktivlər	19	(231,947)	19,863
Əməliyyat öhdəliklərində (azalma)/artım			
Faiz subsidiyaları üzrə hesablaşmalar		2,737,575	3,247,819
Digər öhdəliklər	23	581,345	34,421
Əməliyyat fəaliyyətində istifadə edilən xalis pul vəsaitləri		(558,584,837)	(496,449,809)
İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Amortizasiya olunmuş dəyerdə borc alətlərinin alınması	14	(6,385,000)	(46,400,093)
Amortizasiya olunmuş dəyerdə borc alətlərinin ödənilməsi	14	20,564,700	33,469,589
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması	16	(18,932,536)	(1,065,655)
İnvestisiya fəaliyyətindən istifadə edilən xalis pul vəsaitləri		(4,752,836)	(13,996,159)
MALİYYƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Dövlət büdcəsindən ayırmalar	24	85,000,000	87,700,000
Borc qiymətli kağızların buraxılması	20	689,770,000	600,000,000
Ödənilmiş borc qiymətli kağızları	20	(167,588,618)	(173,057,425)
Borc qiymətli kağızların vaxtından əvvəl geri alışı	20	(9,500,000)	(9,870,900)
Maliyyə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		597,681,382	504,771,675

AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2025-ci il tarixindən bitən il üzrə	31 dekabr 2024-cü il tarixindən bitən il üzrə
PUL VƏSAİTLƏRİNDƏ VƏ ONLARIN EKVİVALENTLƏRİNDƏ XALIS ARTIM		34,343,709	(5,674,293)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ: <i>ilin əvvəlinə</i>	12	7,218,490	12,892,783
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ: <i>ilin sonuna</i>	12	41,562,199	7,218,490

Sahibkarların müvəkkil banklardan manat ilə aldıkları kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın ödənilməsi məqsədilə dövlət büdcəsindən 31 dekabr 2025-ci il tarixində bitən il ərzində Fonda 15,000,000 AZN (2024-cü il: 12,300,000 AZN) məbləğində vəsait daxil olmuşdur. Fond tərəfindən dövr ərzində 12,262, 425 AZN (2024-cü il: 9,052,181 AZN) məbləğində faiz subsidiyası ödənilmişdir.

31 dekabr 2025-ci il tarixində bitən il üzrə maliyyə icarəsi üzrə Fonda müştərilərdən 22,811,305 AZN (2024-cü il: 18,512,218 AZN) məbləğində vəsait daxil olmuşdur və satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün yaşayış sahələrinin alınması məqsədi ilə təchizatçılara 374,368, 985 AZN (2024-cü il: 287,669,466 AZN) məbləğində vəsait köçürülmüşdür.

Rəhbərlik tərəfindən:



Fəxri Kazımov
İdarə Heyətinin sədri





Fəriz Axundov
Maliyyə departamentinin direktoru

15 aprel 2026-cı il

Bakı, Azərbaycan Respublikası

15 aprel 2026-cı il

Bakı, Azərbaycan Respublikası